

Sosial şəbəkələr həyatımı-
zin bir parçasına çevrilib.
Şindi səhər yuxudan durar-
kən, ilk işimiz sosial şəbəkələr-
dəki paylaşımına göz atmaqdır.
Kimisi şəkillərini, kimisi başına
gələn hadisəni, kimisi işindəki
problemi, kimisi də maarifləndi-
rici məlumatları paylaşmaqla
"ana səhifəmizi" doldururlar.

Bəs sosial şəbəkələrdə "hər şey" paylaş-
maq olarmı? Hansı paylaşımın insanları na-
rahət edə, onlara mənfi enerji aşilaya biler?

Bu sualın cavabını Azərbaycan Dillər
Universitetinin sosial şəbəkələrdə aktiv olan
tələbələri ilə müzakirə etdik.

DAHA COX HANSI PAYLAŞIMLARI EDİRSİNİZ?

Reyhan deyir ki, əger sənin paylaşımınızı
diğer insanlar da səhifələrində payla-
şırırsa, deməli, sən onları narahət etmirsən.

Reyhan Orucova:

- Aktiv sosial şəbəkə istifadəçisiyəm.
Təxminən 800-ə yaxın izleyicim var. Payla-
şımım əsasən maraqlı məlumatları haqqında
olur. Bu yaxinlarda universitetin aktual möv-
zularından biri dövlət intahani ilə bağlı id. Mən bu məsə-
ləye bir qədər yumor hissi ilə yanaşdım. Tələbə-
lərin stressdən uzaq olmaları üçün bir sıra şəkillər
ve videolar paylaşdım. Bununla da usaqları müyyən qədər də olsa, stressdən xilas etdiyi
mənim düşüñürüm. Hətta dekanımız da bizi hər
zaman sosial şəbəkələrdən izləyir və fəaliyət-
yətimizlə maraqlanır. Paylaşımınızı digər
insanların səhifələrində gördükde, hiss edirəm ki, fəaliyyətinə onları da qane edir. İnsan-
lar arasında pozitiv auranın yayılmasına kömək
olram. Mənfi hadisələri paylaşış, insanlarda pisi ehval-ruhiyə yaratmağın əleyhinəyəm. Hətta çalışıram ki, mənfi hadisələri
belə pozitiv istiqamətdən paylaşım.

Nərmin özü haqqında çox az
paylaşım edir.

Nərmin Müttellimova:

- "Facebook" səhifəmdə daha çox gündəmde olan məsələləri paylaşmağa çalışıram. Əsas məqsədim dostluğumda olanların gündəməndə xəbərdar olmalarıdır.

Rəşad Bayramov:

- Dündür, vaxtimızın çoxunu bu şəbəkə-
lərdə keçiririk. Lakin gənclərin əksəriyyəti
faydalı işlərlə məşğul olmur. Mənasız payla-
şımlar etməklə məşğuldurlar. Kimse dənizdə
çimir, dostları işarələyir. Yemek yeyir, şəkili-
çəkir. Axi bu bizim nəyimizə lazımdır? Sosial
şəbəkələr her şeydən önce yeni insanlarla
tənqidiş imkanı yaradır. Bu gün bir sıra
dostlarım var ki, mən onları sosial şəbəkə-
lərdəki müzakirələrdən tanımışam. Əgər sən
ictimai sektordasansa, öz işinə reklamını
burada pulsuz qura bilirsən. Həmçinin qruplar-
dan məqsədyönlü istifadə etdikdə, yeniliklər-
den xəbərdar ola bilərik.

Nicat isə "mənasız" paylaşımardan bez-
diyi və insanları narahət etmək istəmədiyi
fürsət heç bir paylaşım etmir.

Nicat Aşurov:

- Demək olar ki, 2-3 ildir "facebook" səhifə-
məndə heç bir paylaşım etmirəm. 2-3 il bun-
dan önce paylaşdıqla-
rim isə güləmli və
əyləncəli status-
lar idi. Daha çox
yumoristik sə-
hifələri izləyi-
rəm. Mən əsa-
sen "youtube"
kanalından isti-
fadə etdirəm.
Orada elmi vi-
deolara daha çox



Sosial şəbəkələr - sizin haqqınızda ilk təəssüratı formalaşdırın məkan

O təəssüratı mənfi istiqamətə yönəltməyin!

üstünlük verirəm və bu kanalda heç kim bir-
birini narahət etmir.

"Paylaşım elə olmalıdır ki, gələcəkdə
"kaş ki" sözündən istifadə olunmasın"

Ramin Həbibzadə:

- Nicat kimi insanlar çoxdur. İnsanları so-
cial şəbəkədə narahət etmək onları qıcıqlan-
dırır, şəbəkələrə maraqlı
azaldır. Hesab edi-
rəm ki, gündə 15-
20 paylaşım et-
mek düzgün
deyil. Mən da-
ha çox həftə-
lik paylaşım-
lara üstünlük
verirəm. Ətra-
fimdakı insanla-
ra həmişə dey-
rəm ki, sosial şəb-
əkələr sizin haqqınızda ilk
təəssüratı yaranan bir amildir. Hansısa şirkət
sizi işe qəbul etməzdən önce sizin haqqınızda
məlumatları məhz profilinizdən öyrənir.
Siz ne qədər savadlı olsanız belə, əger sosial
şəbəkə profiliniz onları qane etməsə, onların
sizi işə götürmə faizi çox aşağı olur. Sosial
şəbəkə insanın arxividir. Bəzən xanımlar
şəxsi heyatlarını profilində o qədər payla-
şırlar ki, ailə həyatı qurduqdan sonra profil-
lərini bağlamalı olurlar. Paylaşım elə olmalıdır
ki, gələcəkdə "kaş ki" sözündən istifadə
olunmasın. Tələbələr bütün sahələrin temsil-
çiləridirlər. Tələbələr dövründən məqsədönlü
şəkildə istifadə edək ki, gələcəkde bundan
ziyan görməyik. Bəzən paylaşıdırın bir şəkil
gələcəkde karyerana böyük zərəbə vura bilər.
Daha çox maarifpərvər paylaşımalar etmek
faydalıdır. Məsələn, Reyhanın paylaşımı
tələbələrin dövlət intahani haqqındaki həyə-
canını bər qədər azaltdı. Şəxsi həyatımı "fa-
cebook"da və "instagram"da sərgiləmək heç
də yaxşı hal deyil. Çalışaq ki, az paylaşıq,
amma də yaxşı paylaşıq.

- Sizi sosial şəbəkələrdə
narahət edir?

Ramin:

- Müxtəlif sahələrdən ya-
ilan statuslarda tənqid əvə-
zine təhqirdən istifadə edil-
məsi məni narahət edir. İn-
sanları aldatmaq, yalan məlumatlar
paylaşmaq olmaz. Bəzən saytlar sosial şəbəkələr-
də elə başlıqlı yazılar payla-
şırlar ki, başlığın yazı ilə heç
bir əlaqəsi olmur. Yazının
başlığına like yığmaqdansa,
gördüyü işə görə seçilməli-
sən.

Rəşad:

- İnsanları onlardan icazəsiz yaradılan
gruplara eləvə edirlər ki, bu da her kəsde qı-
çıq yaradır. Əgər o qrupda gedən müzakirələr
sənə xoş deyilsə, istər-istəməz insan əsə-
bileşir. Bu kimi paylaşımalar da heç xoş deyil.
Yaxud da ailə-meşət problemləri bütün gü-
nün sosial şəbəkədə nümayiş etdirmək də
düzgün deyil. Bir neçə gün bundan once saytlardan
biri növbəti devalvasiyanın olduğunu
yazının başlığına çıxarmışdı. Lakin daxil olub
görürən ki, buradakı səhifət Çindəki deval-
vasiyadan gedir. Belə paylaşım da insanları
narahət edir. Hesab edirəm ki, sosial şəbə-
kələrdən normasında istifadə etmək lazımdır.

Nərmin:

- Şəxsi həyatı sosial şəbəkəyə daşımaq
yanlışdır. İnsanları narahət etmək düzgün dey-
rəkdir. Mənim nəyim gə-
rəkdir sevgilisin-
dən ayrılan insa-
nın düşdüyü
depressiya?
Maarifləndirici
paylaşımalar
edilərə, dəha
məqsədəy-
ğun olar. Sosial
şəbəkələrdən
düzgün istifadə
edildikdə, faydası bö-
yükür.

Ramin deyir ki, dünyagörüşünün forma-
laşmasına görə "facebooka" borcludur.

Ramin:

- Mark "facebook"u yaradanda tələbələrə
daha faydalı olacaqını düşünürdü. Bu gün
mən dünyagörüşüm bir hissəsin formalas-
masına görə sosial şəbəkələrə borcluyam.
Elmə, maarifə həvəsi olmayan insanlar on-
suz da lazımsız səhifələri bəyənəcəklər. Gör-



düyümüz işi heç bir pul ödəmədən sosial şə-
bəkədə yayımılaya bilirik.

Reyhan:

- Məni narahət edən geniş statuslardır.
Dündür, mən "facebook"a girəndə özü-
maraqlı olan məlumatları oxuyuram. Amma
kimse məlumatı həddindən artıq geniş for-
mada yazırsa, bunun faydalı olmayacağı
düşüntürəm. Çünkü yazının axını oxuyanda
əvvəlini unuduram. Boş yerə vaxtı sərf et-
mək istəmərim. Ele insanları dərhal doslu-
ğumdan çıxarıram. Mine yaxın səhifəni bə-
yənmışım. İştirak etdiyim layihələrdə mənə
"nece oldu ki, burada iştirak etdin" suallını ve-
rirəm. Mən daim yenilikləri izləyirəm və xə-
bərdar oluram. Sosial şəbəkələr vasitəsi ilə
global layihələrdə iştirak etmek şansı qazanı-
ram. "Facebook"da görmək istəmədiyim şey-
lərdən biri də eyni rakursdan çəkilən şəkillər-
in dəfələrlə paylaşılmasıdır. Fərqli məkanlar-

Aygün ƏZİZ Şəbnəm MEHDİZADƏ

da olsa, bəlkə də şəkillər maraqlı gələ bilər.
Amma eyni yerde çəkilən şəkillərin 100-200
dəfə paylaşılmasının mənası yoxdur. Hərədən
onların özlərinə deyirəm ki, bezdik sən şə-
kəllərini görməkdən. Bəzən tənqidlərdən nəti-
cə çıxaranlar da olur.

Nərmin:

- Sosial şəbəkədə görmək istəmədiyim
bir şey də insanların özlərinin yox, sevdiyi
mujənnilərin şəkərini paylaşmasıdır. Heç
kim bəyənməsə belə, dəfələrlə bunu yenə
tekrar edirler. Özlərinə deyəndə də, inciyirlər.

Ramin:

- Problemlı məqamlardan biri də insan-
ların şəxsi şəkəllərini götürüb, onları narahət etməkdir.
Bu dəha bir çox xanımlar üçün
ciddi problemlər yaradır. Dəfələrlə mesaj ya-
zıb, onları narahət edirlər. Cavab yazmadıq-
da isə təhqiqət keçməyə başlayırlar. Bu da
insanların sosial şəbəkələrdən istifade edə
bilməmələri ilə bağlıdır. Sosial şəbəkələr ta-
nışlıq sayıdı deyil ki, kimisə narahət edəsən.

Rəşad:

- Raminle razı-
yam. Bəzəi insan-
lar özlərinə
saxta profillər
yaradırlar. Sə-
nən şəkəllərini
və statuslarını
hesabından
oğurlayıb eyni
adlı başqa profil
açırlar. Bu da insan-
ların sosial
şəbəkələrə münasibətdə eh-
tiyatlı olmağa mecbur edir.
Bəzən yüksək statuslu şəxslərin
də adından belə saxta
profiller yaradılır. Bu da
insanlarda qorxu yaradır. Bəziləri
ümumiyyətə, sosial şə-
bəkələrdən imtina edir.

Ramin:

- Cılız insanlara görə öz
içimizden imtina etməmeli-
yik. Əksinə, mübarizə apar-
malıyıq. İctimai qınaq və ma-
arifləndirme yolu ilə onları bu
psixologiyadan uzaqlaşdır-
malyıq.